

Məşhur Amerika yazarı Cerom Devid Selincer Azərbaycanda da sevilən yazarlardandır. Xüsusən onun 1951-ci ildə qələmə aldığı və 1980-ci illərin sonlarında Azərbaycan dilinə tərcümə olunmuş "Çovdarlıqda uçurumdan qoruyan" romanı gənclərin maraqla oxuduğu əsərlərdəndir.

1919-cu ildə doğulub, 2010-cu ildə 92 yaşında vəfat edən yazarı bu əsəri yazandan sonrakı ömrünü rahib kimi tənha yaşamağa qərar verdi. Hətta deyilənlər görə, qapıları bağlayıb əlində silah öz otağına qapanıbmış. Yaziçi özünün yaratdığı Holden Kolflid obrazını sanki həyatda görmüş kimi davranır və bütün insanlara bu adla müraciət edirmiş.

### *Qızı danışır*

Onun həyatının gerçək mənzərəsini isə yazarının qızı Margaret Selincer qələmə alıb. Xanım Selincerin "Balıqçının oğlu" kitabı Cerom Selincerə həsr olunub. Margaret 31 il insanlardan qaçıb bir meşədə daldalanın atasının elə də sadə olmayan, ziddiyətli həyatını mübaliqəsiz-şişirtməsiz təsvir edib. Kitabın girişini oxuyanda elə zənn edirsən ki, bu qız qarşında oturub səninlə danışır.

Təhsil aldığı nüfuzlu kollec və məktəblərin çoxundan qovulan Selincer axır ki, hərbi məktəbə daxil olur. Burada həm nizam-intizam öyrənir, həm də yazmağa başlayır. Gecələr yorğanın altında fənər işığında fasileziz işləyir.

Selincer normal ali təhsil ala bilməyib. 1930-cu illərdə pendir və kolbası istehsalını öyrənmək üçün getdiyi Polşadan, Avstriyadan da əliboş qayıdır. Atası fərasetsiz oğlunun yazmaq, böyük yaziçi olmaq arzusunu səfəhlik saçırmış. O, övladının öz davamçısı olmasına istəsə də, pendir gənc Selinceri qətiyyən maraqlandırmaz, buna görə də ailədə narazılıq yaranmış. Yeganə romanını həsr elədiyi anası isə Selinceri sona qədər dəstəkləyib.

40-ci illərdə Cerom Uil Bernetin qısa hekayə kurslarına yazılır. Amerikanın ən tanınmış yazarlarının ilk dəfə dərc olunduğu "Stori maqazin" jurnalının redaktoru olan Bernet Selincerə əməlli-başlı atalıq eləyir. O, Bernetin xeyir-duası ilə ilk hekayəsini qələmə alır.



Redaktor "Yeniyetmələr" hekayəsinə görə Ceroma 25 dollar qonorar da ödəyir.

Ancaq Selincerin ən böyük arzusu "Nyu Yorker" in səhifələrində görünmək idi. Dəfələrlə redd cavabı alsa da, o, təslim olmurdu. Nəhayət, 1941-ci ilin sonunda arzusuna çatdı. Amma Holden Kolflid haqda yazdığı "Medison Avenyudakı yüngül etiraz" hekayəsi məharibə başlanandan sonra arxivə atıldı.

### *Məharibə illəri*

1942-ci ildə Selincer əsgərliyə çağırılır ve ikinci Dünya Müharibəsinin sonuna kimi döyüşlərde olur. Eləcə də müttəfiq qoşunların tərkibində bir neçə ağır döyüşlərdə iştirak edir. Müttəfiqlərin qoşunları Almaniyaya daxil olanda, Parisdə hərbi müxbir kimi çalışan yaziçi Ernest Heminqueyle görüşür. O, Heminqueyin sadə xasiyyətindən və onunla çox mehriban görüşündən xeyli müteəssir olur. Heminquey de Selincerin yazılarından və istedadından çox təsirlənib qeyd edir: "İlahi, bu oğlan çox istedadlıdır". Onlar məharibədən sonra xeyli vaxt məktublaşırlar. Selincer Heminqueyə yazdığı məktublarda onunla tanışlığını məharibə illərinin ən

# **Yaratdığı obrazın depressiyasına düşən dahi**

işiqli xatirəsi olduğunu dəfələrlə vurğulayır.

Selincer məharibədə fransız və alman dillərini mükəmməl bildiyi üçün əsirlərin dindirilməsində də yaxından iştirak edir. Məharibədə yaşadıqları ona çox ağır təsir göstərir. Almaniyanın meğlubiyyətindən sonra o, bir neçə həftə xəstəxanada yatmağa məcbur olur. Sonralar məharibə haqqında danışanda o, qızına bu sözləri deyir: "Yanan insan bədəninin iyini nə qədər çox yaşısan belə heç vaxt tam unuda bilməzsən". Onun məharibə illərində yaşadığı ağır günlərin izləri ilə əsərlərinin bir çoxunda rastlaşmaq olar.

### *Depressiya, böhran*

1948-ci ildə Selincer çox məşhur hekayələrindən biri olan "Banan balığının asan ovlanan günü"nü "Nev Yorker" jurnalına yollayır. Hekayə redaktorlarının o qədər xoşlarına gelir ki, geləcək hekayələrinin ilkin nəşrinin çap hüququnu əldə etmək üçün yaziçi ilə müqavilə imzalayırlar.

Selincer Holden Kolfldi öz depressiyası ilə yüklemişdi. Bu, bir növ qara magiya idi. Hisslər keçicidir, əser isə qalır və bir gün kimsə bu depressiyaya yoluxur. Kitabda "oldurmək" sözü tez-tez işlədir, dəli sözünə isə düz 30 dəfə rast gelinir.

"Esquire" jurnalına müsahibəsində özünü "dəli" adlandırmış Con Lennonu 1980-ci il dekabrın 8-də Manhattendəki evinin qarşısında güllələyən Mark Çepman qəçməyib, əlindəki fənərin işığında "Çovdarlıqda uçurumdan qoruyan"ı oxumağa başlamışdır. Bu romanla yaşadığını deyən Marka məhkəmə ömürlük həbs cəzası verəndə, hətta hökm oxunanda belə Çepman kitabı əlindən yerə qoymamışdır.

Yaziçinin qızı xatırlayır: "Tərk edilmiş qadın gücsüz deyildi, əksinə o, hər şeyi etməyə hazırlıdı, təki həyat yoldaşı

onunla birgə, baş-başa olsun... Ancaq atamı tapmaq anama çox çətin gəlirdi. Əsəblərinin pozulması ucbatından Kler xəstəxanaya düşəsi oldu.

Atam qayıdanda anam onun rəğbəti-ni qazanmaq üçün nə edə bilərdi-həmisini elədi. Pis-yaxşı buna nail oldu. Mənim anam deyirdi ki, hərdən özünü sehri-tilsimli nağılin qəhrəmanı kimi hiss eləyir: bir çətinliyi aşdıqdan sonra yenisiyle qarşılaşır, daha sonra həlli mümkünüsüz başqa bir məsələyle üzləşir və beləcə sonsuza qədər davam edir..." .

### *Son*

Gözel arvadını komda dustaq kimi saxlayan Selincer mösiət həyatı üçün əlini ağdan-qaraya vurmurdu. Evdə is-tilik sistemi, eləcə də əlüzüyan yox idi. Hətta paltar yumağa münasib bir yer də tapılmırıdı. Buna baxmayaraq, yaziçi öz arvadından hər gün dadlı axşam yeməyi və həftədə iki dəfə döşə-kağının təzelənməsini tələb edirdi.

Margaret kitabında yazdığı kimi, o, qardaşı Metlə təsadüf nəticəsində dünyaya gelib. Ataları çətin ki, onları arzu-layardı... Bütün bunlar bir yana, Cerom Selincer onlarla həmişə səhbətləşir, oynayır, onlara maraqlı əhvalatlar danişırı.

Cerom Selincer dinlə maraqlanır, zen-buddizmi, sayentologiyani, xristianlığı öyrənirdi. Margaretin kitabında atasının başqa qəribə maraqları haqda da səhbət açılır.

**Qadınlara olan ehtirası Selinceri** heç vaxt pis vəziyyətdə qoymadı. 66 yaşında yaziçi öz arvadı ilə ayrılib Kolin adlı qadınla evləndi. Evləndiyi xanımın da eynən Kler kimi 16 yaşı vardı və gənc qadın ömrünün sonuna qədər Selincerin yaşadığı tənha komada qalmağa razılıq verdi.

**Oğuz Ayvaz**